

Şəxsiyyət böyüklüyü, liderlik ucalığı



**Ulu Öndər
Heydər Əliyev
1969-cu il 5 avqust
plenumundan sonra
ölkədə qanunun
aliliyinə söykənən
yeni tipli idarəetmə
sistemi yaratdı**

Ümummilli Lider Heydər Əliyev taleyin xalqımıza bəxş etdiyi qüdrətli tarixi şəxsiyyətdir. Ulu Öndər mütərəqqi ənənələr əsasında yeni dövlətçilik konsepsiyası irəli sürmüş, ölkəmizi müstəqillik ideallarına qovuşdurmuşdur. Hakimiyyətdə olduğu bütün dövrlərdə xalqımızın milli mənafeyi uğrunda əzmkar mübarizə aparmışdır. Əsl həqiqət odur ki, böyük şəxsiyyət Azərbaycanın bugünkü və sabahkı dövrünün möhkəm bünövrəsini yarada bilmüşdür.


Zamanın diktə etdiyi zərurət

1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nin plenumu keçirildi. 10 ildən artıq müdəddətde respublikaya rəhbərlik etmiş ozamankı birinci katib Vəli Axundov səhətli ilə bağlı vəzifəsindən istefa vermiş və elmi işlə məşğul olmaq arzusunu bildirmişdi. Plenumda çıxış edən keçmiş Sov.İKP MK-nin katibi İ.V.Kapitonov son illərdə respublikanın bütün ittifaq göstəricilərindən geridə qaldığını, vəziyyətin narahatlıq doğurduğunu xüsusi vurgulamışdı. Həmin mötəbər məclisde Heydər Əliyevin Azərbaycan KP MK-nin birinci katibi vəzifəsinə namizədliyi irəli sürülmüş və yekdilliklə dəstəklənmişdi. Bununla da Azərbaycanda milli ideallara bağlı, vətənpəvər bir şəxsiyyətin rəhbərliyə gəlişi respublikanın tarixində yeni siyasi mərhələnin başlanğıcı olmuşdu.

Ölkə rəhbərliyində dəyişiklik o dövrdə zamanın, şəraitin ortaya çıxardığı zərurət idi.

Respublikanın sosial-iqtisadi həyatında geriləmələr hiss olunurdu. Mərkəzin respublika ya rəhbərlik üçün Heydər Əliyevin namizədliyi üzərində dayanması isə heç də təsadüfi deyildi. Ulu Öndər dövlət təhlükəsizliyi sisteminde dəmir iradəsi, yorulmazlığı, işgüzarlığı, prinsipiallığı ilə böyük nüfuz qazanmışdı. Moskvada da bu səriştəli generalın rəyini dinləyir, müxtəlif məsələlərdə peşəkar kimi onunla məsləhətləşirdilər.

Yeri gəlmışkən, Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində azərbaycanlı kadrların sayının artırılmasında mü Hüüm rol oynamışdı. Ulu Öndər öz nüfuzundan istifadə edərək xalqa sədaqətli, yetkin azərbaycanlı kadrların irəli çəkilməsində səylərini əsirgəməmişdi. Milli ruhlu ziyalılarımzin təqiblərdən qorunmasında, onlara qarşı hücumların qarşısının alınmasında da çox böyük rolu vardı.



Heydər Əliyev ili 2023

Şəxsiyyət böyükülüyü, Liderlik ucalığı

Ulu Öndər Heydər Əliyev 1969-cu il 5 avqust plenumundan sonra ölkədə qanunun alılıyinə söykənən yeni tipli idarəetmə sistemi yaratdı

İqtisadiyyatda əsaslı canlanma müşahidə edilməyə başladı, korrupsiyaya qarşı mübarizə elə bir həddə gəlib çatdı ki, artıq bu problem ictimai şürda ümummilli məsələ kimi qəbul olunurdu, təhsilin, sehiyyənin, elmin, mədəniyyətin inkişafında böyük nəsiliyətlər elədə edildirdi. Plenum nəinki respublikada, hətta bütün ittifaqda ciddi rezonans doğurmuşdu. Bəziləri də düşüñürdülər ki, burada səylənilənlər adı bir söz olaraq qalacaq və onların həyata keçirilməsi mümkün olmamışdır. Amma bu, belə olmadı.

Heydər Əliyevin plenumdakı nitqi, sözüslərinə mənasında, Azərbaycanda yeni inkişaf və tərəqqi dövrünün əsasını qoydu. Ulu Öndər əvvəlki, standart stereotipləri qırır, hansısa yenilikləri daxil edə birlədi ki, bunları da həmin illərdə başa düşmək və dəqiq formalasdırmaq çətin idi. Əslində isə görülen işlər olduqca aydın noticorə gətirib çıxarırdı. Büyük rəhbər milli ruhum dirçəldilməsinə, öz zəmanəsinin Azərbaycan mədəniyyətinin inkişafına və çıxışlanmasına nail olmaqla yanaşı, həm də bütün ziyalılarının, millətin diqqətini tarixi və mədəni qaynaqlara yönəldirdi.

Həmin dövrə azərbaycanlılar üçün çətinlik törədən amillərdən biri də sovet Azərbaycanının partiya və inzibati orqanlarında kök salmış erməni mafiyası idi. Öz hakimiyətlərini vaxtıla XI ordunun qanlı sündürgəli hesabına bərqrar etmiş Bakıda yaşanan ermənilər dövlət orqanlarında, onun strukturlarının əksər pillələrində təmsil olunmuş və bütün quvvələrini mili kadrların yerləşdirilməsinin qarşısını almış yonelənmişdir. Heydər Əliyev üzəqgörən və məqsədli siyasi xətt yeridərək birinci növbədə milli kadrların yüksəlişine nail oldu və xüsusi erməniləri rəhbər vəzifələrdən əzaqlaşdırıldı. Qətiyyətli iradəyə malik olan Ulu Öndər hələ o zaman çox gözəl anlayırdı ki, on qorxulu qüvvə onu hədəfə götürməş erməni mafiyasıdır. Moskvadan himayə və məsləhət alan bu mənfur millətin nümayəndələri və onların fitnələri ətəkləqlə dəf edildi.

Plenumda iki əsas prinsip irəli sürüldürdü: milliləşmə konsepsiyasına uyğunluq və yüksək peşəkarlıq

Ötən əsrin 70-ci illərinin ortalarında ağlı kadr siyaseti nəticəsində bu mühüm vəzifələr yerine yetirildi. Hər bir erməni kadrının vəzifədən əzaqlaşdırılması o zaman ciddi narazılıqlar doğurسا da, görülen tədbirlər, aparılan əməli işlər on yüksək seviyyədə respublika rəhbəri tərəfindən birmənəli şəkildə himayə olunurdu. Heydər Əliyev respublikani inkişaf etdirmək və yeni Azərbaycan yaratmaqla yanaşı, onun göləcəyini də düşünürdü. Həmin illərdə gənclər xüsusi diqqət və qayğı göstərildi. Kadr korpusunun istedadlı cavanlar hesabına təzələnməsi əvvəlki illərlə müqayisədə görünənməsi sürətlə gedirdi. Onlar Sovetler İttifaqının qabaqcıl ali məktəblərinə göndərilir, respublikanın elmi-texniki və mədəni potensialının yüksəldılması üçün son dərəce gərəkli ixtisaslara yiyələndirlər.

5 avqust plenumu iqtisadi tərəzzülün qarşısının alınmasına və sənayedə, kənd təsərrüfatında real nöticorə gətirib çıxaran iqtisadi islahatların start götürməsinə stimul yaratdı. İqtisadiyyatın bütün sahələrinin, xüsusən də sənayenin sürətlə inkişafının təmin olunması istiqamətində mühüm qərarlar qəbul edildi.

Plenumun ikinci mühüm nəticəsi xalqın milli-mənəvi ruhunun özüne qaytarılması ilə bağlı oldu. Respublikanın yeni rəhbəri milli-mənəvi dəyərlərimizin qorunmasına, Azərbaycanın elmi potensialının inkişafına böyük diqqət göstərirdi. Əlkənin mədəniyyət və incəsənət xadimləri, ziyanlılar keçmiş ittifaq məqyasında yüksək dövlət mükafatları ilə təltif edilir, onların cəmiyyətdəki nüfuzunun bərpa edilməsinə xüsusi əhəmiyyət verilirdi. Heydər Əliyev

Azərbaycanın ziyalılarını sovet rəhbərliyinin təzyiqlərindən qətiyyətə müdafia etməyə, onların sixşdırılmasının qarşısını almağa da müvəffəq olmuşdu. Heydər Əliyev çox böyük təzyiqlərə baxmayaq, 1978-ci ildə Azərbaycan dilini dövlət dili kimi Konstitusiyada təsbit etməyə nail oldu.

Elm və təhsil siyaseti

Azərbaycanda həyata keçirilən islahatların üçüncü vacib istiqaməti təhsilin və elmin inkişafı ilə bağlı idi. Bu proses, əslində, Azərbaycan xalqının milli-mənəvi ruhunun özüne qaytarılmasında da fəvqələdə rol oynamışdır. Cünki Ulu Öndər milli kadrların idarəetmə və iqtisadiyyatın inkişafında daha faal iştirak etməsi üçün əlverişli şərait yaratmağa çalışırdı və təbii ki, bunun üçün təhsilin inkişafına diqqət yetirilən olduqca mühüm məsələ idi.

Ulu Öndər Azərbaycanın göləcəyi üçün müyyən hərbi potensialı zorun sayır, eyni zamanda azərbaycanlı gənclərin hərbi biliklərə yiyələnərək bu elitedən əzələrənə layiqli yer tutmalarına xüsusi əhəmiyyət verirdi. Ona görə də Moskvadan milli hərbi kadrlara inamsızlıq siyasetinə rəğmən azərbaycanlıların hərbi sahəyə marağını təmin etməkdən ötrü əsaslı tədbirlər görürdü. Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması həmin addımlardan biri idi.

Heydər Əliyevin əsas diqqət yetiridiyi məsələlərdən biri də elmin inkişafını təmin edən addımların atılması ilə bağlı olmuşdu. Məhz həmin plenumdan sonra Azərbaycanda elm adamlarının sosial həyat şəratının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirildi. Azərbaycanlı alımlar on yüksək dövlət mükafatları ilə təltif olunur və ittifaq məqyasında təniməyə başlayırlar.

Büyük rəhbərin idarəetmə sistemində mədəniyyət sahəsi məxsusi yer tuturdu. Bunun da əsasında Ulu Öndər mədəniyyət və incəsənətə böyük sevgisi dayanırdı. Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi mütəffekkir şairlərin hikmət xəzinələrinin beynəlxalq səviyyədə tanıtılması, yubileylərinin keçirilməsi, rəssamlıq və heykəltəraşlıqlı müsiciyədək bir çox sahələrdə monumental sənət əsərlərinin yaradılması mədəniyyət tariximizin dəyəri sehişləridir. Həmin illərdə Üzeyir bəy Hacıbəylinin, Cəfər Cabbarlının ev-muzeylərinin, Nəriman Nərimanovun, Bülbüllün xatira muzeylərinin, digər ədəbiyyat və mədəniyyət xadimlərimizin ev-muzeylərinin yaradılması, Natəvanın abidəsinin, Şuşada Molla Pənah Vəqifin məqbərəsinin inşası və bu kimi onlarca mühüm qərarlarla imzalanırdı. Heydər Əliyev bu işlərin uğurla başa çatdırılmasına bilavasitə rəhbərliy etmişdi.

Bütün bular 5 avqust plenumun sovet Azərbaycanın tarixində çox olamətdən bir dövrün əsasını qoymuşunu təsdiqləyir. Heydər Əliyevin həmin plenumda elan etdiyi ideyalar ötən əsrin 70-ci illərində respublikada tərəqqinin və intibahın başlıca istiqamətlərini müəyyənləşdirmişdi. Ulu Öndərin sovet siyasi arenasında rəhbərliyə gəlisi bütün maneoləri dəf edərək ilk növbədə müstəqil düşüncəyə yol açmışdır.

Ötən əsrin 80-ci illərinin sonlarına doğru Azərbaycanın artıq bütün göstəricilər üzrə müstəqil həyatına davam etməyə qəbil olke idi. Reallaşdırıldığı strateji əhəmiyyətli tədbirlərlə Heydər Əliyev Azərbaycanın göləcək müstəqilliyi üçün zəruri bazanı formalaşdırıldı. Ulu Öndər qarşıya qoymuğu ali məqsədlərə doğru iştirak etməyi, həm də ictimai etimadə osaslanması, on böyük dəstəyi xalqdan almışdır. Bu isə dahi rəhbərə Ümummilli Liderlik zirvəsini fəth etmek imkanı vermişdir.

*İradə ƏLİYEVƏ,
"Azərbaycan"*

Xalqın adamı

Iyirmi bir gün sonra, 1969-cu il avqustun 5-də Bakıda Azərbaycan KP MK-nin növbəti plenumu keçirildi. Bu plenum tarixə Heydər Əliyev siyasetinin rəsmi dövlət siyaseti seviyəsində ortaya çıxmazı demək idi. Həmin siyasetin başlıca məramı güclü dövlət, güclü iqtisadiyyat, sağlam milli kadrlar yetişdirmək idi.

Plenum yekdilliklə Heydər Əliyevə sos verdi. Bildirdi ki, qarşıda duran çətin vəzifələri bütün məsuliyyəti ilə dərk edir və emalı işində bunların həlli üçün əlindən gələni əsir-gəməyəcək: "Mən bütün büro üzvlərinin köməyinə ümid edirəm və hesab edirəm ki, birgə, məhrəban əməkdaşlığımızı goləcək ugurlarımıza gözəl zəmin yaradacaqdır".

Bu ümidi özünü doğrultdu.

Heydər Əliyevin parlaq təşkilatçılıq qabiliyyəti, idarəetmə bacarığı çoxdan mərkəzi həkimiyətin diqqətini çekmişdi. Ona görə də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu ilin 14 iyulunda keçirilən plenumunda onun namizədiyinin irəli sürüləməsi gözənilən hadisə idi.

Plenum yekdilliklə Heydər Əliyevə sos verdi. Bildirdi ki, qarşıda duran çətin vəzifələri bütün məsuliyyəti ilə dərk edir və emalı işində bunların həlli üçün əlindən gələni əsir-gəməyəcək: "Mən bütün büro üzvlərinin köməyinə ümid edirəm və hesab edirəm ki, birgə, məhrəban əməkdaşlığımızı goləcək ugurlarımıza gözəl zəmin yaradacaqdır".

Plenum yekdilliklə Heydər Əliyevə sos verdi. Bildirdi ki, qarşıda duran çətin vəzifələri bütün məsuliyyəti ilə dərk edir və emalı işində bunların həlli üçün əlindən gələni əsir-gəməyəcək: "Mən bütün büro üzvlərinin köməyinə ümid edirəm və hesab edirəm ki, birgə, məhrəban əməkdaşlığımızı goləcək ugurlarımıza gözəl zəmin yaradacaqdır".

Bu ümidi özünü doğrultdu.

Heydər Əliyevin parlaq təşkilatçılıq qabiliyyəti, idarəetmə bacarığı çoxdan mərkəzi həkimiyətin diqqətini çekmişdi. Ona görə də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu ilin 14 iyulunda keçirilən plenumunda onun namizədiyinin irəli sürüləməsi gözənilən hadisə idi.

Plenum yekdilliklə Heydər Əliyevə sos verdi. Bildirdi ki, qarşıda duran çətin vəzifələri bütün məsuliyyəti ilə dərk edir və emalı işində bunların həlli üçün əlindən gələni əsir-gəməyəcək: "Mən bütün büro üzvlərinin köməyinə ümid edirəm və hesab edirəm ki, birgə, məhrəban əməkdaşlığımızı goləcək ugurlarımıza gözəl zəmin yaradacaqdır".

Bu ümidi özünü doğrultdu.

Heydər Əliyevin parlaq təşkilatçılıq qabiliyyəti, idarəetmə bacarığı çoxdan mərkəzi həkimiyətin diqqətini çekmişdi. Ona görə də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu ilin 14 iyulunda keçirilən plenumunda onun namizədiyinin irəli sürüləməsi gözənilən hadisə idi.

Plenum yekdilliklə Heydər Əliyevə sos verdi. Bildirdi ki, qarşıda duran çətin vəzifələri bütün məsuliyyəti ilə dərk edir və emalı işində bunların həlli üçün əlindən gələni əsir-gəməyəcək: "Mən bütün büro üzvlərinin köməyinə ümid edirəm və hesab edirəm ki, birgə, məhrəban əməkdaşlığımızı goləcək ugurlarımıza gözəl zəmin yaradacaqdır".

Bu ümidi özünü doğrultdu.

Heydər Əliyevin parlaq təşkilatçılıq qabiliyyəti, idarəetmə bacarığı çoxdan mərkəzi həkimiyətin diqqətini çekmişdi. Ona görə də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu ilin 14 iyulunda keçirilən plenumunda onun namizədiyinin irəli sürüləməsi gözənilən hadisə idi.

Plenum yekdilliklə Heydər Əliyevə sos verdi. Bildirdi ki, qarşıda duran çətin vəzifələri bütün məsuliyyəti ilə dərk edir və emalı işində bunların həlli üçün əlindən gələni əsir-gəməyəcək: "Mən bütün büro üzvlərinin köməyinə ümid edirəm və hesab edirəm ki, birgə, məhrəban əməkdaşlığımızı goləcək ugurlarımıza gözəl zəmin yaradacaqdır".

Bu ümidi özünü doğrultdu.

Heydər Əliyevin parlaq təşkilatçılıq qabiliyyəti, idarəetmə bacarığı çoxdan mərkəzi həkimiyətin diqqətini çekmişdi. Ona görə də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu ilin 14 iyulunda keçirilən plenumunda onun namizədiyinin irəli sürüləməsi gözənilən hadisə idi.

Plenum yekdilliklə Heydər Əliyevə sos verdi. Bildirdi ki, qarşıda duran çətin vəzifələri bütün məsuliyyəti ilə dərk edir və emalı işində bunların həlli üçün əlindən gələni əsir-gəməyəcək: "Mən bütün büro üzvlərinin köməyinə ümid edirəm və hesab edirəm ki, birgə, məhrəban əməkdaşlığımızı goləcək ugurlarımıza gözəl zəmin yaradacaqdır".

Bu ümidi özünü doğrultdu.

Heydər Əliyevin parlaq təşkilatçılıq qabiliyyəti, idarəetmə bacarığı çoxdan mərkəzi həkimiyətin diqqətini çekmişdi. Ona görə də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu ilin 14 iyulunda keçirilən plenumunda onun namizədiyinin irəli sürüləməsi gözənilən hadisə idi.

Plenum yekdilliklə Heydər Əliyevə sos verdi. Bildirdi ki, qarşıda duran çətin vəzifələri bütün məsuliyyəti ilə dərk edir və emalı işində bunların həlli üçün əlindən gələni əsir-gəməyəcək: "Mən bütün büro üzvlərinin köməyinə ümid edirəm və hesab edirəm ki, birgə, məhrəban əməkdaşlığımızı goləcək ugurlarımıza gözəl zəmin yaradacaqdır".

Bu ümidi özünü doğrultdu.

Heydər Əliyevin parlaq təşkilatçılıq qabiliyyəti, idarəetmə bacarığı çoxdan mərkəzi həkimiyətin diqqətini çekmişdi. Ona görə də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu ilin 14 iyulunda keçirilən plenumunda onun namizədiyinin irəli sürüləməsi gözənilən hadisə idi.

Plenum yekdilliklə Heydər Əliyevə sos verdi. Bildirdi ki, qarşıda duran çətin vəzifələri bütün məsuliyyəti ilə dərk edir və emalı işində bunların həlli üçün əlindən